

UOT 37.

MƏKTƏB VƏ PEDAQOJİ FİKİR TARİXİ

*Irada Böyükəga qızı Əmiraliyeva
pedagogika üzrə fəlsəfə doktoru,
Azərbaycan Respublikasının Təhsil İnstitutunun aparıcı elmi işçisi*

NIKOLAY ALEKSANDROVIÇ DOBROLUBOV QADIN TƏHSİLİ VƏ TƏRBİYƏSİ HAQQINDA

*Ирада Буюкага гызы Амиралиева
доктор философии по педагогике
ведущий научный сотрудник Института Образования
Азербайджанской Республики*

45

НИКОЛАЙ АЛЕКСАНДРОВИЧ ДОБРОЛЮБОВ О ЖЕНСКОМ ОБРАЗОВАНИИ И ВОСПИТАНИИ

*Irada Boyukagha Amiraliyeva
doctor of philosophy in pedagogy
leading scientific worker at the
Institute of Education of the Republic of Azerbaijan*

NIKOLAI ALEKSANDROVICH DOBROLUBOV ON WOMEN'S EDUCATION AND UPBRINGING

Xülasə. N.A. Dobrolyubov şəxsiyyətin təşəkkül tapıb formallaşmasında həm tərbiyənin, həm də təhsilin və təlimin böyük rolunu dənə-dənə qeyd edirdi. O, qızların ailədə tərbiya olunmasına ciddi diqqət yetiriləməsini məsləhət bilirdi. Hətta təlimin müvəffəqiyətini də ailə ilə bağlayırı. Qızların təlim və tərbiyəsində ailə və məktəbin mühüm rol oynadığını, onların bu istiqamətdə fəaliyyətlərinin bir-birini izlədiniyi, birinin digərindən fədakarlıq tələb etdiyini vurgulayırdı. Qızların məktəbdə təhsilsə cəlb edilməsini məqsədəuyğun hesab etməklə yanşı, təlimin düzgün təşkilini tələb edirdi.

Açar sözlər: qadın təhsili, qadın tərbiyəsi, qız məktəbi, qızların ailə tərbiyəsi, ictimai tərbiyə

Резюме. Н.А. Добролюбов неоднократно отмечал большую роль воспитания и образования в становлении личности. Он советовал обращать серьезное внимание на воспитание девочек в семье. Даже успех обучения он связывал с семьей. Он подчеркивал, что семья и школа играют важную роль в образовании и воспитании девочек, при этом наблюдая за деятельностию друг друга, и требуя само-отверженности друг от друга в этом русле. Считая целесообразным привлечение девочек к школьному образованию, он также требовал надлежащей организации обучения.

Ключевые слова: женское образование, женское воспитание, школа для девочек, семейное воспитание девочек, общественное воспитание.

Summary. N.A. Dobrolyubov repeatedly noted the big role of upbringing and education in the formation of the personality. He advised to pay serious attention to the upbringing of girls in the family. Even the success of the education he associated with the family. He noted that the family and the school play an important role in the education and upbringing of girls, while watching each other's activities and demanding dedication from each other in this field. Along with considering rationality of involvement of girls in school, he also demanded proper organization of education.

Keywords: female education, female upbringing, school for girls, family upbringing of girls, public education.

Cəmi 25 il ömrü sürmüş N.A. Dobrolyubov (1836-1861) görkəmləri tanqidçi, publisist və pedaqoq idi. Onun ictimali-siyasi sahədə, fəlsəfə və pedaqoqî aspektində son dərəcə qiyamlı fikir-ləri vardır. Dobrolyubov tarbiyin idealına, və-tənəvərlik tarbiyisini, tarbiyada nüfuzun rolunu, əsər təbiati və xarakterini təşəkkülünə, təsilalaların itaat etməsinə, fiziki tarbiyəyə, əqli təhsilim məzmununa, xalqın maarifləndirilməsi-nə, talimin prinsiplərinə, qadın tarbiyəsinə, məktəb dərsliklərinə da dərs kitablarına, əsaqların tarbiyacılara və s., eyni zamanda yalançı və-tənəvərliyi, gec başa düşən şagirdlər dair qiyamlı fikirlər söylemişdir.

Bu məqaləni yazmaqda məqsədimiz Nikolay Aleksandrovic Dobrolyubovun qadın təhsil və tarbiyisi ilə bağlı qonaqlarını diqqat mərkəzindən gatırımdır.

Qızların, qadınların tarbiyisini, onların təli-mə, ictimai hayata cəlb edilməsinin vacibiyi bir çox pedaqoqların, filosofların, psixologların, müftəsəkkirlerinin, şair və yazıçlarının, dövlət xə-dimlərinin əsərlərində özüne yer almışdır. Hələ vaxtilə Xanım Gonçavi noñnik qızlarının tarbiyəsinə öz münasibətini bildirir, onların təhsili cəlb edilməsin vacib hesab edirdi, üstəliyi oğlanlarla qızların birgə təhsil almalarını mümkün və zorlu-sı sayırdı. "Leyli və Məcnun" poeması bu barada aydın tövəvvür yaradır. Məhəmməd Füzuli-nin "Leyli və Məcnun" poemasına anası Leyliyə nəsihat verir, onun tarbiyəsi qayğısına qalır:

"Key sux! Nadir hər göftügür?
Qılmaq sənə tənə cibçular?
Nayğın özüne ziyan edirsin?
Yaxşı adını yaman edirsin?
Nayğın sənə tənə edə bədgu?
Namusuna layiq işmidir bu?
Nazik bədən ilə börgü-gülsən,
Əmma na deymən ikan yünləşən!
Lalə kimi sənə lütf çıxdur,
Əmma na deymən, üzün açıqdur.
Təmkinin cünunu qılma töbdil!
Qızsan, ucuz olma, qodrını bil!
Hər surata qı ki mi baxma!
Hər gördüyüne su kimi axma!
Mey görç soşa verər diməqə,
Axdığı üçün düşər ayaq,
Sayə kimi hər yərə üz urma!
Həç kimşə ilə oturma, durma!

Sən sadəsan, özgə əhli-neyrəng,
Cəhd cəla verilməsin sənə rang (1).

Nasirəddin Tusi, Y.A. Komenksi, K.D. Uşinski, Nəriman Nərimanov, Üzeyir Hacıbo-yov, Cəlil Məmmədquluzadə, A.S. Makarenko, V.A. Suxomilski və b. qadın tarbiyasi və onla-rın təhsilla şəhət olummasına dair son dərəcə qiyamlı fikirlər söylemişlər.

Təbii ki, N.A. Dobrolyubov da qadın təhsili və tarbiyisine bigənə qala bilməzdi. Yazdıgi "Açiq qui məktəbləri təşkil etmək haqqında fi-kirlər" məqaləsində bu barədə məlumat almaq mümkündür (2, s. 260-273).

N.A. Dobrolyubov şəxsiyyətin təşəkkül tapib formallaşmasında həm tarbiyinin ("Hazırkı əsrin müxtəlif tarbiyalıq adətləri sırasında uşaq-ları gözəl tarbiya etmək və onlara müxtəlif elm və incəsənat öyrətmək adətinə göstərmək olar"), həm də təhsilin ("Hazırda təlimisiz keçinmək qətiyyən heç cür mümkün deyildir") böyük rəlunu dənə-nə qeyd edirdi. O, qızların ailədə tarbiya olunmasına ciddi diqqət yetirilmə-sini məsləhət bilirdi. Hətta təlimini müvəffəqiyətini də aila ilə bağlayırdı. Diqqət yetirək: "Tarbiyə və təlimin müvəffəqiyətini üçün bircinci növbədə lazımlı olan şən qızların ailədən uzaq-laşdırılmasıdır" (2, 268). Bu fikri irəli sürməklə yanaşı, bildirir ki, "bununla belə, evdə hamiya-hər seyi öyrətmək mümkün deyildir. Bəs çərə-nədir? Sadəcə bir şey: öz qızlarını evdə tarbiya edin, oxumaq üçün işə qoyun, ginnəziyaya gedib-gələn oğlanları kimi məktəbə gətirsin. Bun-dan səyisiz-hesablısə fayda olar; siz özünüz öz qızlarınızın müvəffəqiyətlərini daim izləyə bilərsiniz, dösləri barəsində hər gün onlardan sor-ğu-sual aparsınız, onların yaxşı başa düşmə-dikləri, aydınlaşdırıb bilindikləri nə varsa aydınlaşdırıra, yaşılarında salı, sinifda öyrəndikləri biliklərini tətərbəyə tövəbiqənə dair xeyli misal göstər bilərsiniz" (2, s. 268).

N.A. Dobrolyubov qızların təlim və tarbiyəsində ailə və məktəbin hər işkisinin müümən rəl oynadığını, onların bu istiqamətə fəaliyyətlərinin bir-birini izlədiyini, birinin digərindən fədakarlıq talab etdiyiini vurğuluyur. Nikolay Aleksandrovicin düzgün qonaqatına görə, qızlar təhsilə cəlb olunmaqla, məktəbdə təhsil almaqla "hə-yatdan, ailədən uzaqlaşmayaçalar, öz otaqlarında eyni nəvəzliyi qayğı, eyni misət təlabatla-

ri görəcəklər və kiçik yaşlarından nəyə hazırlaş-diqlarıni hiss edəcəklər" (2, s. 268).

Qızlardan ötrü təhsilin faydasından danış-sarkən Dobrolyubov göstəridi ki, "Sınıfdə onlar elm və təbiət alımı ilə tanış olacaqlar və bunula-bırılıkda öz rəsiqələrinin mühitini tanıyacaq, öz müşahidələrini evdə sınaqdan keçirəcək, onları valideyilərinə açıqçasına bildirəcək və vali-deynlərindən yeni göstəriş və izahatlar alacaq-lar" (2, 269).

Nikolay Aleksandrovicin yuxarıdakı fikri söyləməklə bərabər həm də təlimin həyatla əla-qalandırılması principini diqqət markazına getirmişdir. "Açiq qız məktəbləri təşkil etmək haqqında fikirlər" məqaləsində bu xüsusiyyəti yazırıd: "Belələr, təlim həyatla yanışı gedəcək və bədən qadının, adətən ehtiyac hiss etdiyi sağlam fi-kiir və əməli nəzakətin inkisafına mane olmaya-caq, əksinə, huna yardım edəcəkdir" (2, s. 269).

N.A. Dobrolyubov təlimi həyatla əla-qalandırılmayıları koskin tanqid edirdi. Bu barədə deyirdi: "Qrammatikadən həyatda qətiyyənin la-zim olmayan qaydalar öyrədiir. ...Bütün elmlər üzrə təlimi həyatla əlaqələndirilməsinə əhəmiyyət verilmir. Hər kəs, albət, mağazada qaytarılan xırda pulu hesablaması bacarmayan qadınlarla rast gəlməlidir. ...Təhsilə həsab edilən qızların çoxunda təlim yalnız zehni yorur, təbib həssaslığı və hisslerin tərəvəlliliyi kütlədir, onların gündündən onsuradı da dəsmülgümümüyyət elma-hər hörmətsizlik, bütün mədəni ideyələrə qarşı on-larda aciz səslük əmələ gətirir" (2, s. 267-268).

Qızların təlimi və tarbiyəsində at-a-malar ilk tarbiyicilər olsalar da, bu sahədə mülliim əməyi da dənənlərdən. Yaxşı mülliim öz sağlıdərini öz əvlədləri kimi sevmiş, onlara qayğı və nəvəzis göstərməli, biliklər, zəruri hayatı bacarıqlara yiyələnmələrinə əlçatılmalıdır. Dobrolyubov bu mənədə mülliimlərə müümən tələblər verirdi. Onun qənaatincə, "viedənlə mülliim yaxşı təlim əsasının yardımı ilə tədris prosesini həm canlandırma, həm da yüngülləşdirə bilər. ...Mülliim üçün yaxşı əsas o birendən çox da çətin de-yildir" (2, s. 265).

Böyük rus inqilabçı-demokratı məsləhət görürdü ki, üsulun yaxşı olması üçün təlimin nə-yə doğru getdiyini aydın tövəvvür etmək gərəkdir. Başqa sözü, Dobrolyubov bu və ya digər fəaliyyətə başlamamazdan əvvəl qarşıya konkret məqsədin qoyulmasını məqsədəyən hesab

edirdi. Oxuyuruq: "siz deyirsiniz ki, "öz qızları-nıza haqqı xoşbaş olmaq imkanı və bacarığı verməyi nəzərdə tutmuşsunuz və bunu gərə onun ağlım biliklər zənginləşdirirsiniz". La-kin, axı, bu doğru deyildir. Həyat xoşbəxtliyi adəmin bilikli olmasından, onun daxili inkisaf dərəcsindən çox asılıdır. Bu cəhətdən bir razı-yiq. Lakin elmiliyi hər hansı coğrafiya dərsliyi-mi verir, inkisaf təsirləri öyrənməklə baş verir? Xey! ...Bunların hamısı ondan iriylər ki, siz heç da elmi olmaq barəsində, inkisaf barə-sində deyil, ancəd başqalarından qərələməmə, biabır olmamış üçün sorgi, imtahan və mükafat barəsindən qayğı göstərisiniz" (2, s. 265).

Nikolay Aleksandrovicin valideyilərin yu-naşı mülliimlərin fəaliyyətdəki bazi çatışma-yan cəhətlərə münasibət bildirmiştir. Bəzi mülliimlər pedaqoqikanın tələblərinə asas götürmək avazıza, valideyilərin istəyini anlayaraq ona uyğun hərəkət edirlər. "Onlar çalışırlar ki, qız məməkün qədər çox şey bilsin və yadda saxlasın; şagirdin canı təbiətinə dərslərin mexanikinə gedinə, bətəmək müəyən müddət onlara müyəssər olur. Qızın xarakterinə uyğunlaşmaq, qadın təbiətinin xüsusiyyətlərinə nəzər almaq və şagirdin daha yaxşı inkisafı üçün bunlara əsaslanmaq əvəzinə, onun bütün mənəvi qabiliyyətlərinə zorlu gərginləşdirir və ona xas olma-yan işlər əlgün hala silərlər" (2, s. 266).

Bildiyimiz kimi, təhsilənlərənə, o cümlə-dən qızlarda hiss şürə üzərində hökmranlıq edir. Bunu nəzərdə tutaraq, Dobrolyubov şəxsiyyətin xəyalının onun həfizəsinin işinə müdaxilə etdi-yini xüsusi vurgulayaraq, mülliim təhsil alan qızlarda taxayyülün düzgün inkisaf etdirilməsi-hisslərinən işa, sağlam istiqamətə yoldanlı-şinasına qayğı ilə yanamağı məsləhət görürdü. Bu məsələyə laqeydiyil acı natiqələr vər bilər. "Bu qabiliyətlər şurun və həfizənin fəaliyyəti-nə həmişə mane olacaqdır" (2, s. 266).

O zamanlar cəmiyyətdə qapalı qadın məktəbləri fəaliyyət göstərirdi. Dobrolyubov həmin məktəblərin təhsil alan qızları canlı haydən ayri salması faktı ilə barışa bilmir, onların anti-pedaqoqî məvəqəni pisləyirdi. Nikolay Aleksandrovicin belə bir qənəadət idi ki, xuxarı cəmiyyətdə özünə nümayis etdirilməkdən ötrü pansion-larda qızlara şey öyrətsələr də, həyatda lazımı qədər yaşamaq üçün işa, çox az şey öyrədiril. "Onlar məktəbdə olduğu illər ərzində adam gör-

mürslər və onlara yaxşı qiymətlər verən zarafatçı müəllimi, (başqa) adam olmadığından, həddindən artıq sevirlər".

İllər, hətta əsrlər ötüb. Fəqət, Nikolay Aleksandroviç Dobrolyubovun pedaqoji görüşlər, həmçinin qadın tərbiyəsi və təliminə dair fikirlər öz əhəmiyyətini itirməyib: qızların təliminə, təhsilinə və tərbiyəsinə qayğı göstərilməli, diqqət yetirilməlidir.

Problemin aktuallığı. Nikolay Aleksandroviç Dobrolyubovun qadın təhsili və tərbiyəsi haqqında fikirləri həmişə olduğu kimi bu gün də aktuallığını əzündə saxlayır.

Problemin yeniliyi. Nikolay Aleksandroviç Dobrolyubovun qadın təhsili və tərbiyəsi haqqında fikirləri diqqət mərkəzinə gətirilmişdir.

Problemin praktik əhəmiyyəti. Məqalə gənc tədqiqatçılar, doktorant və dissertantlar üçün əhəmiyyətli ola bilər.

Ədəbiyyat:

1. M. Füzuli. Əsərləri. 6 cilddə. 2-ci cild. Bakı: Şərq-Qərb, 2005.
2. Dobrolyubov N.A. Seçilmiş pedaqoji əsərləri. Bakı: Azərnəşr, 1963.

E-mail: amiraliyeva_i@mail.ru

Rəyçilər: ped.ü.elm.dok., prof. A.N. Abbasov,

ped.ü.fəls.dok. L.A. Məmmədli

Redaksiyaya daxil olub: 16.10.2018